

PFF PROFESSIONAL FINANCIAL EXPERTS



“ALMET HOLDİNG”

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2023-CÜ İL TARİXİNƏ

**MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL AUDİT
RƏYİ**

BAKI – 2024

31 Dekabr 2023-cü il tarixdə bitən il üzrə

Audit rəyi və Maliyyə hesabatları

MÜNDƏRİCAT

AUDİT RƏYİ	2-4
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT	5-6
MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT	7
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT	8
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT	9-10
MALİYYƏ HESABATLARI İLƏ BAĞLI ŞƏRHLƏR VƏ QEYDLƏR	11-25

**“Professional Financial Experts”
Məhdud Məsuliyyətli Cəmiyyəti**

**"ALMET HOLDİNG" ASC-nin (VOEN:1304730821)
01.01.2023-cü ildən 31.12.2023-cü ilədək olan dövrün konsolidə
edilmiş maliyyə hesabatlarının auditi**

BAKİ – 2024

№DurlldMU7M5

“25” iyun 2023-cü il

“ALMET HOLDİNG”

AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN TƏSİSÇİLƏRİNƏ


**"ALMET HOLDİNG" ASC -nin (VOEN:1304730821) 01.01.2023-cü ildən
31.12.2023-cü ilədək olan dövrün konsolidə edilmiş maliyyə hesabatlarının auditi
üzrə
MÜSBƏT RƏY**

Biz, "ALMET HOLDİNG" ASC və onun törəmə müəssisələri "ALMET TRADING GEORGIA" LLC, "ALMET TRADING UK" LTD, "ALMET TRADING" MMC-nin 01.01.2023-cü ildən 31.12.2023-cü ilədək olan dövrün konsolidə edilmiş maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişiklik hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsaslar

Biz audit Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdi.



Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə müəssisənin maliyyə göstəriciləri üzrə aparılmış audit ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və rəyimizin formalaşmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və auditini apardığımız iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyət ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər sahibkar subyektinin xüsusi təyinatlı bölmələrinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti


Cəmiyyətin audit yoxlamasının aparılmasında məqsədimiz, maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

İcraçı:

“Professional Financial Experts”

Məhdud Məsuliyyətli Cəmiyyəti (İCAZƏ-AT/254 26 Sentyabr 2022-ci il)

direktor-auditoru: Həsənov Rəşad Novruz oğlu



25 iyun 2023-cü il

“ALMET HOLDİNG” ASC
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2023-cü il

(manatla)

Bölümün, maddənin №-si	GÖSTƏRİCİLƏR	Qeyd	31 dekabr	31 dekabr
			2023-cü il	2022-ci il
	AKTİVLƏR			
1	<i>Uzunmüddətli aktivlər</i>			0
10	Qeyri-maddi aktivlər	6	58,580	71,815
11	Torpaq, tikili və avadanlıq (əsas vəsaitlər)		2,550,303	2,448,945
12	Daşınmaz əmlaka investisiyalar		0	0
13	Bioloji Aktivlər		0	0
14	Təbii sərvətlər		0	0
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar		1,033,015	378,160
16	Təxirə salınmış vergi aktivləri		0	0
17	Uzunmüddətli debitor borcları		0	0
18	Sair uzunmüddətli maliyyə aktivləri		0	0
19	Sair uzunmüddətli aktivlər		0	0
	Cəmi uzunmüddətli aktivlər		3,641,898	2,898,920
2	<i>Qısamüddətli aktivlər</i>			
20	Ehtiyatlar	7	8,421,204	8,921,046
21	Qısamüddətli debitor borcları	8	11,503,873	15,657,898
22	Pul vəsaitləri və onların ekvivalentləri	9	1,590,816	2,146,332
23	Sair qısamüddətli maliyyə aktivləri		0	0
24	Sair qısamüddətli aktivlər	10	5,341,073	5,341,971
	Cəmi qısa müddətli aktivlər		26,856,966	32,067,247
	CƏMİ AKTİVLƏR		30,498,864	34,966,167
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
3	<i>Kapital</i>			
30	Ödənilmiş nominal (nizamnamə) kapitalı	11	426,610	426,610
31	Emissiya gəliri		0	0
32	Geri alınmış kapital (səhmlər)		0	0
33	Kapital ehtiyatları	12	-1,588,784	-549,127
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	3,854,369	2,323,639
	Cəmi kapital		2,692,195	2,201,122
4	<i>Uzunmüddətli öhdəliklər</i>			
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		0	0

41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		0	0
42	Təxirə salınmış vergi öhdəlikləri		0	0
43	Uzunmüddətli kreditör borcları		0	0
44	Sair uzunmüddətli öhdəliklər	14.	0	223,939
	Cəmi uzunmüddətli öhdəliklər		0	223,939
5	Qısamüddətli öhdəliklər			
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		0	0
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		0	0
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	16	642,457	2,069,163
53	Qısamüddətli kreditör borcları	15	7,011,011	4,007,954
54	Sair qısamüddətli öhdəliklər	16	20,153,201	26,463,989
	Cəmi qısa müddətli öhdəliklər		27,806,669	32,541,106
	CƏMİ ÖHDƏLİKLƏR		27,806,669	32,765,045
	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		30,498,864	34,966,167



Namiq İbrahimov
Cəmiyyətin direktoru

M.Y.



“ALMET HOLDİNG” ASC

KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT
31 dekabr 2023-cü il

(manatla)

Bölümün, maddənin №-si	GÖSTƏRİCİLƏR	Qeyd	31 dekabr	31 dekabr
			2023-cü il	2022-ci il
60	Əsas əməliyyat gəliri	17	100,511,747	109,631,027
70	Satışın maya dəyəri	18	90,699,432	101,357,247
	Ümumi mənfəət (zərər)		9,812,315	8,273,780
61	Sair əməliyyat gəlirləri	19	550,482	323,420
71	Kommersiya xərcləri	20	1,885,261	1,281,661
72	İnzibati xərclər	20	4,731,806	4,276,863
73	Sair əməliyyat xərcləri	20	765,230	1,042,243
62 və 74	Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)		0	0
	Əməliyyat mənfəəti (zərəri)		2,980,500	1,996,433
63	Maliyyə gəlirləri		0	0
75	Maliyyə xərcləri		1,469,829	2,138,559
	Məzənnə fərqindən gəlir		109,155	101,428
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay		0	0
70	Vergidən azad olan gəlirlər üzrə xərclər		0	0
60	Vergidən azad olan gəlirlər		0	0
	Vergitutmadan əvvəl mənfəət (zərər)		1,619,826	-243,554
	Mənfəət vergisi		4,097	10,401
	Vergitutmadan sonra mənfəət (zərər)		1,615,729	-253,955



Namiq İbrahimov
Cəmiyyətin direktoru

M.Y.



“ALMET HOLDİNG” ASC

KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 dekabr 2023-cü il

(manatla)

GÖSTƏRİCİLƏR	Qeyd	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Digər ehtiyatlar	Cəmi Kapital
1 yanvar 2022-ci il tarixə qalıq		334,577	6,737	3,223,095		3,564,409
2022-ci il üzrə xalis mənfəət (zərər)		-	-	(253,955)		(253,955)
Mülkiyyətçilərin kapital qoyuluşları		92,033	-	-		92,033
Elan edilmiş dividendlər		-	-	(645,500)		(645,500)
Maddələr arasında köçürmələr		-	(242,072)			(242,072)
Reallaşdırılmamış hedcinq alətləri üzrə gəlir/(zərər)					(313,792)	(313,792)
1 yanvar 2023-cü il tarixə qalıq		426,610	(235,335)	2,323,639	(313,792)	2,201,122
2023-cü il üzrə xalis mənfəət (zərər)		-	-	1,615,729		1,615,729
Mülkiyyətçilərin kapital qoyuluşları		-	-	-		-
Elan edilmiş dividendlər		-	-	(85,000)		(85,000)
Maddələr arasında köçürmələr		-	(1,039,657)	-		(1,039,657)
Reallaşdırılmamış hedcinq alətləri üzrə gəlir/(zərər)						-
31 dekabr 2023-cü il tarixə qalıq		426,610	(1,274,992)	3,854,369	(313,792)	2,692,195



Namiq İbrahimov
Cəmiyyətin direktoru


“ALMET HOLDİNG” ASC
KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 dekabr 2023-cü il

(manatla)

GÖSTƏRİCİLƏR	Qeyd	31 dekabr	31 dekabr
		2023-cü il	2022-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət /zərər		1,615,729	(253,955)
Mənfəət vergisi üzrə xərclər		4,097	-
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		-	-
Əsas vəsaitlərin amortizasiyası		165,493	108,987
Faiz xərcləri		1,344,319	1,352,818
Məzənnə fərqindən xərclər/gəlirlər		(109,155)	101,428
Əsas vəsaitlərin satışından və xaric olmasından gəlirlər/zərərlər		-	-
Ehtiyatlar üzrə artma/azalma		499,844	(2,775,334)
Debitor borcları və gələcək dövrlərin xərcləri azalması (artması)		3,702,035	(3,071,612)
Sair aktivlər üzrə artma/azalma		(10,511)	(5,161,146)
Kreditor borcları və hesablaşmaların artması (azalması)		2,723,701	(505,347)
Sair qısamüddətli öhdəliklər		(2,869,867)	3,049,058
Mənfəət vergisi üzrə ödəniş		(89,221)	(87,718)
Maddələr arasında düzəliş		-	-
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		6,976,464	(7,242,822)
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əsas vəsait və qeyri-maddi aktivlərin alınması		(253,615)	(2,081,808)
Xaric olmuş əsas vəsaitlərin qalıq dəyəri		-	-

Daşınmaz əmlaka yönəldilən investisiyalar üzrə fərq	-	-
Alınmış faiz şəklində pul vəsaitlərinin daxilolmaları	-	-
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(253,615)	(2,081,808)
<i>Məzənnə fərqi</i>	-	-
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
Borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin xalis daxilolmaları və xaricolmaları	(5,222,399)	12,736,395
Kapital qoyuluşu	-	92,033
Investisiya qoyuluşu	(654,855)	(244,424)
Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları	(85,000)	(645,500)
Faizlər şəklində pul vəsaitlərinin xaricolmaları	(1,316,107)	(1,352,818)
Ödənilmiş dividendlər	-	-
Qısamüddətli maliyyə qoyuluşları	-	-
<i>Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti</i>	<i>(7,278,361)</i>	<i>10,585,686</i>
<i>Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)</i>	<i>(555,512)</i>	<i>1,261,055</i>
Pul vəsaitləri və onların ekvivalentlərinin hərəkəti	(555,512)	1,261,055
<i>İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları</i>	<i>2,146,328</i>	<i>885,273</i>
<i>İlin sonuna pul vəsaitləri və bank overdraftları</i>	<i>1,590,816</i>	<i>2,146,328</i>
<i>İl ərzində artım/azalma</i>	<i>(555,512)</i>	<i>1,261,055</i>



Namiq İbrahimov
Cəmiyyətin direktoru

M.Y.



“ALMET HOLDİNG” ASC

31 DEKABR 2023-CÜ İL TARİXİNƏ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI İLƏ BAĞLI ŞƏRHLƏR VƏ QEYDLƏR

1. Giriş

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları 31 dekabr 2022-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “ALMET HOLDİNG” Açıq Səhmdar Cəmiyyəti üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmiş və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.

1.1. Cəmiyyət haqqında ümumi məlumat

Cəmiyyət 30 noyabr 2016 - cı il tarixində 1304730821 (VÖEN) qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin tərəfindən Dövlət qeydiyyatına alınmışdır.

Cəmiyyətin Nizamnamə fondu təsisçilər tərəfindən aşağıdakı kimi formalaşmışdır:

Camallı Şirin Rəşad oğlu - 100% - 200 010,00 (iki yüz min on) manat

“ALMET HOLDİNG” Açıq Səhmdar Cəmiyyəti öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. “ALMET HOLDİNG” Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisələri “ALMET TRADING GEORGIA” LLC, “ALMET TRADING UK” LTD, “ALMET TRADING” MMC-dir.

1.2. Cəmiyyətin hüquqi ünvanı

“ALMET HOLDİNG” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı aşağıdakı kimidir:

AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr, ev 25E

1.3. Əməliyyat valyutası

Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycanda öz təsirin göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

3. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu konsolidə edilmiş maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“ALMET HOLDİNG” Açıq Səhmdar Cəmiyyəti mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu konsolidə edilmiş maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə tərtib edilmişdir. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəziaktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu konsolidə edilmiş maliyyə hesabatlarında aktivlər və öhdəliklər faktikixərclər üzrə qiymətləndirilmişdir. Yenidən qiymətləndirmə aparılan və ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilən torpaq, binalar, satış üçün saxlanılan maliyyə aktivləri və maliyyə öhdəlikləri (törəmə alətləridə daxil olmaqla) yenidən qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının (MHBS)-na uyğun tərtib edilməsində tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirilir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

3.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta konsolidə edilmiş maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu cəmiyyətin valyutası yerli valyuta olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hədcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nağd, əldə edilən vəsaitləri, "sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçimüavinətləri öhdəliklərini vətəxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri

Cəmiyyət konsolidə edilmiş maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

31 dekabr

2023

1. 1 AZN

3.3. Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

(a) Malvə xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;

(b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri, istehsal sahələri və binaları, ticarət sahələri və binaları daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər - yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidən qiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidən qiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərle amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilməmişdir.

Torpaq və binaların yenidən qiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki qiymətləndirmə artımı hədləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidən qiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

3.4. Əsas vəsaitlərin amortizasiyası

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidən qiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar – 40 il və ya illik 7%
- Maşın avadanlığı – 5 il və ya illik 20%
- IT avadanlıqları – 5 il və ya illik 25%
- Nəqliyyat vasitələri – 5 il və ya illik 25%
- Mebel və təsərrüfat inventarları – 5 il və ya illik 20%
- Sair əsas vəsaitlər – 5 il və ya illik 20%

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5. Qeyri-maddi aktivlər

Cəmiyyətin qeyri - maddi aktivləri var.

3.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin

balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünür.

3.7. İnvestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən aktivləri;
- Borc vəsaitləri və debitor borcları;
- İnvestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların şansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsinin onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

(a) Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivlər
Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri ilə ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşdursa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

(b) Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (katirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranır ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövrüyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilir (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında «Debitor borcları» maddəsinin tərkibində əks etdirilmişlər.

(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan və ya qeyri-törəmə müddəti olan və ya qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiya olmamışdır.

(d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının təbiiq edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilənlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8. Ehtiyatlar

Ehtiyatlar iki göstəricidən ən aşağı dəyərə malik olan qiymət üzrə əks etdirilirlər:

- (a) Maya dəyəri
- (b) Xalis satış dəyəri

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (AVCO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri – adi təsərrüfat fəaliyyəti zamanı qiymətləndirilmiş mümkün satış qiyməti ilə satış üzrə xərclər arasındakı fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsinə nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.10. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürülmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11. Nizamnamə kapitalı

Təsisçi paykapital kimi təsnifləşdirilir.

3.12. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqrazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödəmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyi dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiya opsiyon kimi mənfəət vergisi effekt çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

3.13. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapitalın hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanların ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların konsolidə edilmiş maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda və nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dövrlərinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

3.14. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Cəmiyyət keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin sahmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablanı bilər.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılır.

3.15. Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Xidmətlərin göstərilməsindən gəlirlər

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələblərinin başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmində sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindən payı kimi qiymətləndirilir.

(c) Faiz gəlirləri

Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənəsüblüyü əsasında tanınır. Debitor borcunun dəyərinin aşağı düşməsi hallarında Cəmiyyət balans dəyərini əvəzi ödənilə bilən dəyərə qədər aşağı salır. Dəyərin bu qaydada aşağı salınması, maliyyə alətlərinin effektiv faiz dərəcəsi ilə istifadə edilməklə, ilkin tanınma tarixinə pul vəsaitləri axınının gələcək diskontlaşdırılmış hesablamaları yolu ilə müəyyən edilir. Dəyər aşağı salınmış faiz gəlirləri konkret şəraitdən asılı olaraq, pul vəsaitlərinin daxil olması və ya xərclərin ödənilməsi tanınır.

(d) Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.17. Dividendlərin verilməsi

Cəmiyyətin səhmdarlarına dividendlər konsolidə edilmiş maliyyə hesabatlarında öhdəlik kimi o zaman tanınır ki, həmin dövrdə Cəmiyyətin səhmdarları tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

3.18. Müqayisəli məlumatlar

Rəhbərlik belə hesab edir ki, göstərilən gəlirlərin əməliyyat fəaliyyətindən mənfəətin hesablanması bölməsinə aid olan "sair gəlirlər (xərclər) – netto" hesabına daxil edilməsi Cəmiyyətin fəaliyyətinin nəticələrini daha düzgün əks etdirir.

4. Maliyyə risklərinin idarə edilməsi

4.1. Maliyyə risklərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axının təsiri riski. Cəmiyyət risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yayılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə alətlərindən istifadə edir.

(a) Bazar riski

(I) Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə xarici valyuta kurslarının (əsasən ABŞ dolları, avro, rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

(II) Qiymət riski

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəladır. Anoloji satış bazarında faktiki rəqabətin olması buna əsas verir.

(b) Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

(c) Likvidlik riski

Likvidlik riskini ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət həcmnin saxlanması, açılmasını, açılmış kredit xətləri vəsaitlə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxacaq disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski

Cəmiyyət faiz gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

4.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontaktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirməsindən asılıdır.

(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir.

(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmiş hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlik edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.3. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi ilə nəzərdə tutulan qaydalar tətbiq edilir.

6. Torpaq, tikili və avadanlıqlar

Məzmun	Torpaq, tikili və avadanlıq	Cəmi
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	2 448 945	2 448 945
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	2 550 303	2 550 303

7. Ehtiyatlar

Göstəricilər	31.12.2023	31.12.2022
Ehtiyatlar	8 421 204	8 921 046
CƏMİ	8 421 204	8 921 046

8. Qısamüddətli debitor borcları

Göstəricilər	31.12.2023	31.12.2022
Qısamüddətli debitor borcları	11 503 873	15 657 898
CƏMİ	11 503 873	15 657 898

9. Pul vəsaitləri və onların ekvivalentləri

Göstəricilər	31.12.2023	31.12.2022
Bankdakı cari manat hesabında pul vəsaitləri	1 590 816	2 146 332
CƏMİ	1 590 816	2 146 332

10. Sair qısamüddətli aktivlər

Göstəricilər	31.12.2023	31.12.2022
Gələcək dövrlərin xərcləri	5 341 073	5 341 971
Digər aktivlər	0	0
Dövlət büdcəsinə (vergilər üzrə)	0	0
CƏMİ	5 341 073	5 341 971

11. Ödənilmiş nominal (nizamnamə) kapitalı

Göstəricilər	31.12.2023	31.12.2022
Nominal (nizamnamə) kapital	426 610	426 610
CƏMİ	426 610	426 610

12. Kapital ehtiyatları

Göstəricilər	31.12.2023	31.12.2022
Digər ehtiyatlar	-1 588 784	-549 127
CƏMİ	-1 588 784	-549 127

13. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Göstəricilər	31.12.2023	31.12.2022
Bölüşdürülməmiş mənfəət	3 854 369	2 323 639
CƏMİ	3 854 369	2 323 639

14. Uzunmüddətli öhdəliklər

Göstəricilər	31.12.2023	31.12.2022
Sair uzunmüddətli öhdəliklər	0	223 939
CƏMİ	0	223 939

15. Qısamüddətli kreditör borcları

Göstəricilər	31.12.2023	31.12.2022
Qısamüddətli kreditör borcları	7 011 011	4 007 954
CƏMİ	7 011 011	4 007 954

16. Sair qısamüddətli öhdəliklər

Göstəricilər	31.12.2023	31.12.2022
Dövlət büdcəsinə vergi öhdəlikləri	642 457	2 069 163

20. Digər xərclər

Göstəricilər	31.12.2023	31.12.2022
İnzibati xərclər	4 731 806	4 276 863
Kommersiya xərcləri	1 885 261	1 281 661
Sair əməliyyat xərcləri	765 230	1 042 243
CƏMİ	7 382 297	6 600 767

"ALMET HOLDİNG" ASC-nin

direktoru

M.Y.



Namiq İbrahimov

Sair borclar	20 153 201	26 463 989
CƏMİ	20 795 658	28 533 152

17. Əsas əməliyyat gəliri

Göstəricilər	31.12.2023	31.12.2022
Malların(iş, xidmətlərin) təqdim edilməsindən gəlir	100 511 747	109 631 027
CƏMİ	100 511 747	109 631 027

18. Satışın maya dəyəri

Göstəricilər	31.12.2023	31.12.2022
Malların təqdim edilməsi üzrə xərclər	90 699 432	101 357 247
CƏMİ	90 699 432	101 357 247

19. Digər gəlirlər

Göstəricilər	31.12.2023	31.12.2022
Sair əməliyyat gəlirləri	550 482	323 420
CƏMİ	550 482	323 420

20. Digər xərclər

Göstəricilər	31.12.2023	31.12.2022
İnzibati xərclər	4 731 806	4 276 863
Kommersiya xərcləri	1 885 261	1 281 661
Sair əməliyyat xərcləri	765 230	1 042 243
CƏMİ	7 382 297	6 600 767

"ALMET HOLDİNG" ASC-nin

direktoru



Namiq İbrahimov

M.Y.



Sair borclar	20 153 201	26 463 989
CƏMİ	20 795 658	28 533 152

17. Əsas əməliyyat gəliri

Göstəricilər	31.12.2023	31.12.2022
Malların(iş, xidmətlərin) təqdim edilməsindən gəlir	100 511 747	109 631 027
CƏMİ	100 511 747	109 631 027

18. Satışın maya dəyəri

Göstəricilər	31.12.2023	31.12.2022
Malların təqdim edilməsi üzrə xərclər	90 699 432	101 357 247
CƏMİ	90 699 432	101 357 247

19. Digər gəlirlər

Göstəricilər	31.12.2023	31.12.2022
Sair əməliyyat gəlirləri	550 482	323 420
CƏMİ	550 482	323 420